


Sığorta sinifləri	2024 I rüb		2025 I rüb		Dinamika	
	Sığorta haqqları	Sığorta ödənişləri	Sığorta haqqları	Sığorta ödənişləri	Sığorta haqqları	Sığorta ödənişləri
Könüllü sığortalar üzrə - cəmi:	278 312	124 136	307 945	134 102	11%	8%
Həyat sığortası üzrə, o cümlədən:	155 320	96 417	178 120	108 495	15%	13%
Həyatın yaşam sığortası	145 031	95 666	168 455	107 372	16%	12%
Həyatın ölüm halından sığortası	8 132	668	7 978	627	- 2%	- 6%
Əmək qabiliyyətinin sığortası	999	39	818	151	- 18%	288%
Sağalmaz xəstəliklərdən sığorta	1 159	44	869	345	- 25%	680%
Qeyri-həyat sığortası üzrə, o cümlədən	122 991	27 719	129 826	25 607	6%	- 8%
Şəxsi sığorta, o cümlədən:	70 544	20 423	77 071	17 097	9%	- 16%
Tibbi sığorta	68 635	20 262	74 488	16 949	9%	- 16%
Xaricə səfər edən vətəndaşların sığortası	983	80	975	70	- 1%	- 12%
Fərdi qəza və xəstəlik sığortası	926	81	1 608	77	74%	- 4%
Əmlak sığortası, o cümlədən:	52 448	7 295	52 755	8 509	1%	17%
Əmlakın sığortası, o cümlədən:	43 527	7 246	42 885	8 462	- 1%	17%
Hava nəqliyyatı vasitələrinin sığortası	2 432	28	0	0	- 100%	- 100%
Əmlakın yanğından və digər risklərdən sığortası	16 622	749	16 647	515	0	- 31%
Avtonəqliyyat vasitələrinin sığortası	13 304	4 579	15 748	6 615	18%	44%
Yüklərin (nəqliyyat) sığortası	1 484	94	1 280	12	- 14%	- 87%
Kənd təsərrüfatı heyvanlarının sığortası	625	359	252	96	- 60%	- 73%
Su nəqliyyat vasitələrinin sığortası	2 149	0	200	0	- 91%	0
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası	24	0	22	0	- 9%	0
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	6 804	1 438	8 652	1 224	27%	- 15%
Əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	82	0	86	0	4%	
- İşçilərin dələduzluğu sığortası	82	0	86	0	4%	
Mülki məsuliyyətin sığortası, o cümlədən:	7 756	29	8 496	26	10%	- 12%
Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	49	0	0	0	- 100%	
Ümumi mülki məsuliyyətin sığortası	5 498	22	3 891	15	- 29%	- 30%
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	883	4	957	8	8%	94%
Peşə məsuliyyətinin sığortası	1 149	0	1 255	2	9%	
İşəgötürənin məsuliyyət sığortası	146	0	125	0	- 14%	
Yük daşıyanın mülki məsuliyyətinin sığortası	20	3	3	0	- 87%	- 100%
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	12	0	150	0	1 165%	
Kredit sığortası, o cümlədən:	1 164	20	1 372	22	18%	9%
Kreditlərin sığortası	1 164	20	1 372	22	18%	9%
İcbari sığortalar üzrə - cəmi:	94 829	29 191	91 138	29 927	- 4%	3%
Həyat sığortası üzrə	20 599	751	24 153	1 026	17%	37%
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	20 599	751	24 153	1 026	17%	37%
Qeyri-həyat sığortası üzrə	74 230	28 440	66 985	28 902	- 10%	2%
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	37 010	27 679	38 530	28 020	4%	1%
Daşınmaz əmlakın icbari sığortası	36 893	560	28 171	832	- 24%	49%
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	305	81	251	1	- 18%	- 99%
Sərnəşinlərin icbari fərdi qəza sığortası	12	0	19	49	58%	
Digər icbari sığorta növləri	9	119	14	0	54%	- 100%
Yekun	373 140	153 327	399 083	164 029	7%	7%

Azərbaycan sığorta bazarında 2025-ci ilin I rübünün 2024-cü ilin mütənasib dövrü ilə müqayisə etdikdə, sığorta haqlarının 7% artaraq 373,140 min manatdan, 399,083 min manata qədər yüksəldiyi müşahidə olunur.


Bu artımda əsas pay sahibi olan sığorta növləri həyatın yaşam sığortası (23,424 min manat), tibbi sığorta (5,853 min manat), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (3,554 min manat) növləridir.

2024 I rüb-2025 I rüb icmal (min manatla)




Təqdim olunan grafiklərdən də görünür ki, 2025-ci ilin I rübünün sığorta ödənişlərinin həcmi də 2024-cü ilin I rübü ilə müqayisədə 7% artıb. Lakin ödənişlər barəsində nəticə çıxarmazdan əvvəl, ödənişlərin strukturunu nəzərdən keçirmək vacibdir. Ödənişlərin artımının əsas səbəbi sağalmaz xəstəliklərdən sığorta növü istiqamətində ödənişlərin artımıdır. Bu istiqamətdə ikinci yerdə əmək qabiliyyətinin sığortası növü yer alır.

Bazar payı
(sığorta yığımları üzrə-2024 I rüb)



■ Könüllü ■ İcbari


Bazar payı
(sığorta yığımları üzrə-2025 I rüb)



■ Könüllü ■ İcbari


2025-ci ilin yanvar-mart aylarının 2024-cü ilin yanvar-mart ayları ilə müqayisəsindən məlum olur ki, yığımlarda könüllü sığorta növü 2% (29,634 min manat artım) artaraq 307,945 min manat olmuşdur. Ödənişlərin bölgüsündə isə könüllü sığorta üzrə ödənişlərin 1% (9.966 min manat artım) 124,136 min manatdan 134,102 min manat artaraq, bazar payının 82%-ni əhatə etdiyi müşahidə olunur.

Bazar payı
(sığorta ödənişləri üzrə - 2024 I rüb)




■ Könüllü ■ İcbari

Bazar payı
(sığorta ödənişləri üzrə - 2025 I rüb)




■ Könüllü ■ İcbari

Könüllü TOP 5 – 2025 I rüb
Sığorta haqları üzrə



- Həyatın yaşam sığortası
- Tibbi sığorta
- Əmlakın yanğından və digər risklərdən sığortası
- Avtonəqliyyat vasitələrinin sığortası
- Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
- Digər


Könüllü TOP 5 – 2025 I rüb
Sığorta ödənişləri üzrə



- Həyatın yaşam sığortası
- Tibbi sığorta
- Avtonəqliyyat vasitələrinin sığortası
- Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
- Digər


Müşahidə olunur ki, 2024-cü illə müqayisədə 2025-ci ildə həyatın yaşam sığortası növünün payı 23 mln manat artmış və TOP 5 könüllü sığorta məhsulları arasında 55% təşkil etmişdir. Bu göstərici sığorta ödənişlərində 80% təşkil etmişdir.

İcbari TOP 3 – 2025 I rüb
Sığorta haqları üzrə



- ASMMİS
- DƏİS
- İBHİS

İcbari TOP 3 – 2025 I rüb
Sığorta ödənişləri üzrə



- ASMMİS
- DƏİS
- İBHİS

HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA
(2024 I rüb – 2025 I rüb **haqlar**)

Nº	Sığorta növü	Dinamika (min manatla)	
1	Həyatın yaşam sığortası	23,424	16%
2	İBHİS	3.554	17%

	Nº	Sığorta növü	Dinamika (min manatla)
-2%	1	Həyatın ölüm halından sığortası	-154
-18%	2	Əmək qabiliyyətinin sığortası	-181
-25%	3	Sağalmaz xəstəliklərdən sığorta	-289

HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA
(2024 I rüb – 2025 I rüb **ödənişlər**)

Nº	Sığorta növü	Dinamika (min manatla)	
1	Həyatın yaşam sığortası	11,706	12%
2	Əmək qabiliyyətinin sığortası	112	288%
3	Sağalmaz xəstəliklərdən sığorta	301	680%
4	İBHİS	275	37%

	Nº	Sığorta növü	Dinamika (min manatla)
-6%	1	Həyatın ölüm halından sığortası	-41

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA
(2023-2024 I rüb **haqlar**)

Sığorta növü	Dinamika (min manatla)	
Şəxsi sığorta, o cümlədən:	6.527	54%
Tibbi sığorta	5.853	58%
Fərdi qəza və xəstəlik sığortası	682	18%
Əmlak sığortası, o cümlədən:	307	1165%
ƏYDRS	25	9%
Avtonəqliyyat vasitələrinin sığortası	2.444	8%
KTBMS	1.849	10%
Əmlakın sığortası ilə bağlı digər siniflər	3	4%
İşçilərin dələduzluğu sığortası	3	4%
Mülki məsuliyyətin sığortası, o cümlədən:	740	27%
AVSMMS	74	18%
Peşə məsuliyyətinin sığortası	105	0
Kreditlərin sığortası	208	1%
AVSMMİS	1.520	74%
Sərnişinlərin icbari fərdi qəza sığortası	7	9%
Digər icbari sığorta növləri	5	9%

	Sığorta növü	Dinamika (min manatla)
-18%	Xaricə səfər edən vətəndaşların sığortası	-8
-24%	Əmlakın sığortası, o cümlədən:	-642
	Hava nəqliyyatı vasitələrinin sığortası	-2.432
-4%		
-87%	Yüklərin (nəqliyyat) sığortası	-204
-14%	Kənd təsərrüfatı heyvanlarının sığortası	-373
-29%	Su nəqliyyat vasitələrinin sığortası	-1.949
-100%	Dəmiryol nəqliyyatı vasitələrinin sığortası	-2
-9%	HNVSMMS	-49
-91%	Ümumi mülki məsuliyyətin sığortası	-1.607
-60%	İşəgötürənin məsuliyyət sığortası	-21
-14%	YDMMS	-17
-100%	İcbari sığortalar üzrə - cəmi:	-3.691
-1%	Daşınmaz əmlakın icbari sığortası	-8.722
-1%	DƏİMMİS	-54

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA
(2024-2025 I rüb **ödənişlər**)

Sığorta növü	Dinamika (min manatla)	
Əmlak sığortası, o cümlədən:	1.214	17%
Əmlakın sığortası, o cümlədən:	1.216	17%
Avtonəqliyyat vasitələrinin sığortası	2.036	44%
AVSMMS	4	94%
Peşə məsuliyyətinin sığortası	2	9%
Kreditlərin sığortası	2	9%
İcbari sığortalar üzrə - cəmi:	737	3%
AVSMMİS	341	1%
Daşınmaz əmlakın icbari sığortası	272	49%

	Sığorta növü	Dinamika (min manatla)
-16%	Şəxsi sığorta, o cümlədən:	-3.326
-16%	Tibbi sığorta	-3.313
-12%	Xaricə səfər edən vətəndaşların sığortası	-10
-4%	Fərdi qəza və xəstəlik sığortası	-4
-100%	ƏYDRS	-234
-31%	Yüklərin (nəqliyyat) sığortası	-81
-87%	Kənd təsərrüfatı heyvanlarının sığortası	-263
-73%	KTBMS	-214
-15%	Mülki məsuliyyətin sığortası, o cümlədən:	-3
-12%	Ümumi mülki məsuliyyətin sığortası	-7
-30%	YDMMS	-3
-99%	DƏİMMİS	-80
-100%	Digər icbari sığorta növləri	-119


2025-cü ilin I rübünün yığımlarının ötən ilinin eyni dövrünə nisbətən artmasında əsas pay sahibi həyat sığortası məhsullarıdır ki, bu da bütün sığorta bazarının 51%-ni (202,273 min manat) təşkil edir. Qeyri-həyat sığortasında isə bu pay keçən ilin I rübünə nəzərən azalaraq 49% (196,811 min manat) təşkil edir. Ödənişlərdə isə ümumi ödənişlərin 67%-i (109,521 min manat) həyat sığortasının, 33%-i (54,508 min manat) isə qeyri-həyat sığorta növlərinin payına düşür.

QEYRİ-HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA


№	Qeyri-həyat Sığorta Şirkətləri	2024 I rüb		2025 I rüb		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Haqlar	Ödənişlər
1	"A-Qroup Sığorta Şirkəti" ASC	4.988	3.261	4.385	2.420	- 12%	- 26%
2	"Aqrar Sığorta" ASC	7.346	1.752	8.817	1.320	20%	- 25%
3	"AtaSığorta" ASC	2.594	983	2.488	1.074	- 4%	9%
4	"Atəşgah" Sığorta Şirkəti ASC	12,253	4.525	14,849	8.398	21%	86%
5	"Azərbaycan Sənaye Sığorta" ASC	6.713	2.115	8.640	2.785	29%	32%
6	"AzSığorta" ASC	3.000	313	1.910	419	- 36%	34%
8	"Xalq Sığorta" ASC	5.720	3.017	7.647	1.808	34%	- 40%
9	"İpək Yolu Sığorta" ASC	529	72	482	11	- 9%	- 84%
10	"Qala Sığorta" ASC	27,781	3.003	25,181	5.170	- 9%	72%
11	"Meqa Sığorta" ASC	9.547	2.952	7.529	3.428	- 21%	16%
12	"PAŞA Sığorta" ASC	115,946	28,106	114,882	27,676	- 1%	- 2%
	YEKUN	196,416	50,098	196,811	54,508	0%	9%

Ödənişlərə münasibətdə 2025-ci ilin I rübündə vəziyyət növbəti qrafikdəki kimidir. Sığorta ödənişlərinə görə bazarda 86% pay ilə Atəşgah Sığorta Qrupu birinci yerdə qərarlaşdı. İkinci yeri 72% payla Qala Sığorta Qrupu, üçüncü yeri AzSığorta Şirkəti 34% payla, dördüncü yeri 32%-lə Azərbaycan Sənaye Sığorta şirkəti tutdu. Meqa Sığorta Qrupu 16% payla beşinci yerdədir. Beləliklə, biz bazar üzrə bütün sığorta ödənişlərinin 33%-nin 12 qeyri-sığorta şirkətinin əlində cəmləşdiyini deyə bilərik.


Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta haqları üzrə)




- "PAŞA Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "Atəşgah" Sığorta ASC
- "Aqrar Sığorta" ASC
- "Xalq Sığorta" ASC
- Digər



Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)




- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta ASC
- "Qala Sığorta" ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- Digər



HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA


№	Sığortaçının adı	2024 I rüb		2025 I rüb		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Haqlar	Ödənişlər
1	"Atəşgah Həyat" Sığorta Şirkəti ASC	22 638	7 248	27 625	8 201	22%	13%
2	"Xalq Həyat" Sığorta Şirkəti ASC	2 538	1 857	2 549	2 311	0%	24%
3	"Qala Həyat" Sığorta Şirkəti ASC	5 190	1 011	6 536	192	26%	- 81%
4	Meqa Həyat Sığorta ASC	1 962	40	3 731	706	90%	1 647%
5	"PAŞA Həyat Sığorta" ASC	143 591	87 012	161 832	98 110	13%	13%
	YEKUN	175 919	97 168	202 273	109 521	15%	13%

Həyat sığorta şirkətləri TOP- 5 (sığorta haqları üzrə)



- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta ASC
- "Qala Həyat Sığorta" ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Xalq Həyat Sığorta" ASC

Həyat sığorta şirkətləri TOP- 5 (sığorta ödənişləri üzrə)



- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta ASC
- "Xalq Həyat Sığorta" ASC
- "Meqa Həyat Sığorta" ASC

